

CAPITALE	BAKOU	NOM OFFICIEL	République d'Azerbaïdjan
LANGUE(S) OFFICIELLE(S)	Azéris	SUPERFICIE	86 600 km ²
LANGUE(S) PARLEE(S)	Azéris	POPULATION	8 411 000 hab.
MONNAIE	Le manat (5673,71 AZM environ 1 €)		
PRINCIPALES VILLES	Gandja, Soumgaït, Ali-Bayramli, Khankendi		
REGIME POLITIQUE	République		
RELIGIONS	Musulmans sunnites 94%, Orthodoxes 5%, autres 1%		

CONSULAT

Ambassade d'Azerbaïdjan 78 avenue d'Iéna 75016 Paris Tél : 01 44 18 60 23 Fax : 01 40 70 00 71 Email : paris@mission.mfa.gov.az Site Web : https://www.azambassade.fr/index_fr.php Fermé le mardi et jeudi	DELAIS : En jours ouvrables	10 Jours
	VISA	VISA OBLIGATOIRE

TOURISME

AFFAIRES

1 passeport valable + de 6 mois après retour prévu 2 formulaires à remplir en ligne (http://evisa.mfa.gov.az/) 2 photos 1 Invitation officielle de la part d'un organisme national compétent OU 1 invitation privée légalisée par un organisme local compétent OU 1 contrat de prise en charge d'une agence de voyage. 1 Copie du billet d'avion aller-retour	1 passeport valable + de 6 mois après retour prévu 2 formulaires à remplir en ligne (http://evisa.mfa.gov.az/) 2 photos 1 lettre de mission 1 lettre d'invitation du correspondant en Azerbaïdjan visée par les autorités locales avec la copie de la carte d'identité de l'invitant (l'invitation en original doit comporter le numéro de la carte d'identité de la personne invitante, être certifiée par un notaire et comporter la signature et le cachet officiel de ce dernier), 1 Copie du billet d'avion aller-retour 1 Réservation hôtelière visée par un organisme local compétent
--	---

TARIFS

REMARQUES

Validité du visa 1 mois : 1 Entrée : 60 € 2 Entrées : 60 € Multiples Entrées : 270 €	Citoyens étrangers, joindre une copie de carte de séjour.
---	---



Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

Viza almaq üçün ərizə-anket
Application for visa

Qeyd: Blankı doldurarkən çap hərflərindən istifadə edin.

Note: Use block letters to fill the application form.

1. Soyadınız (pasportda olduğu kimi)/ Surname (as in passport):		
2. Adınız (pasportda olduğu kimi)/ Name (as in passport):		
3. Adınız və ya soyadınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) Has your name or surname been changed? (if changed, when and your previous name or surname):		
4. Doğulduğunuz tarix (gün, ay, il) / Date of birth (day, month, year):	5. Doğulduğunuz yer / Place of birth:	6. Vətəndaşlığınız /Citizenship:
7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) Has your citizenship been changed? (if yes, when and previous citizenship):		
8. Cinsiniz / Sex: Kişi / Male: Qadın / Female:	9. Pasportunuzun və ya sərhədkeçmə sənədinin nömrəsi və seriyası / Number and serial of passport or travel document:	10. Pasportunuzun və ya sərhədkeçmə sənədinin verildiyi yer (ölkə, şəhər) / Place of issue (country, city) of passport or travel document:
11. Pasportunuzun və ya sərhədkeçmə sənədinin növü / Type of passport or travel document: Ümumvətəndaş / Ordinary Xidməti / Service Diplomatik / Diplomatic Digər / Other _____	12. Verilmə tarixi (gün, ay, il) / Date of issue (day, month, year):	13. Etibarlıdır (gün, ay, il) / Valid until (day, month, year):
14. Son beş ildə aldığınız vizalar / Other visas issued during the past five years:		
15. Ailə vəziyyətiniz / Marital status: Evli / Married Subay / Single Dul / Widowed Boşanmış / Divorced	16. Hal-hazırkı ünvanınız / Full present address:	17. Ev telefon nömrəniz / Home phone number:

18. İş yeriniz və ixtisasınız / Occupation and specialty:	19. Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız / When are you going to come to Azerbaijan:	20. Nəqliyyat vasitəsi (əgər minik avtomobildirsə, nömrəsi) / Type of transport (if it is a car, license number):
21. Son məntəqəniz (ölkə, şəhər) / Final destination (country, city):		22. Səfərin müddəti (gün) / Duration of a visit (days):
23. Azərbaycana nə vaxtsa səfər elmisinizmi? / Have you ever visited Azerbaijan?: Bəli / Yes Xeyr / No Səfər etdiyiniz təqdirdə, nə vaxt? / If yes, when?	24. Nə vaxtsa, Azərbaycan vizası almısınızmi? / Have you ever been issued a visa to Azerbaijan? Bəli / Yes Xeyr / No Nə vaxt? / When? Haradan (ölkə, şəhər)? / Where (country, city)? Sonuncu vizanın nömrəsi / Number of last visa:	25. Sizə nə vaxtsa, Azərbaycan vizasının verilməsində etiraz olunubmu? / Have you ever been refused a visa to Azerbaijan? Bəli / Yes Xeyr / No Nə vaxt? / When?
26. İctimai təhlükə yarada biləcək infeksiyaya tutulmuşunuzmu? Did you suffer from any infectious disease dangerous for public health? Bəli / Yes Xeyr / No Təsdiq olduqda, adı: / If yes, name:		
27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmuşunuzmu? / Have you ever been charged of any criminal offences anywhere? Bəli / Yes Xeyr / No Nə vaxt? / When?		
28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmişinizmi? / Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia? Bəli / Yes Xeyr / No Səfər etdiyiniz təqdirdə, nə vaxt? / If yes, when?		
29. Səfərinizin məqsədi / Purpose of your trip: Rəsmi / Official İşgüzar / Business Turizm / Tourism Əmək / Employment Təhsil / Education Müalicə / Medical treatment Elmi-mədəni-idman / Scientific-cultural-sports Şəxsi səfər / Private visit	30. Vizanın növü / Type of visa: Giriş / Entry Tranzit / Transit	31. Girişin sayı / Number of entries: Birdəfəlik / Single İkidəfəlik / Double Çoxdəfəlik / Multiple
32. Sizi Azərbaycana dəvət edən təşkilatın, hüquqi şəxsin fəaliyyət istiqaməti və ya dəvət edən şəxsin statusu / Direction of activity of organization , juridicial person inviting you to Azerbaijan or the status of the inviting person : Dövlət / Government QHT / Nongovernmental organization Kommersiya / Business Humanitar / Humanitarian Azərbaycan Respublikası vətəndaşı / The citizen of the Republic of Azerbaijan Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi / The foreigner constantly living in the Republic of Azerbaijan Əməkçi miqrant / The employed migrant		

33. Sizi Azərbaycana dəvət edən təşkilatın, hüquqi və ya fiziki şəxsin tam adı, ünvanı və telefonu / Full name , address and phone number of organization, juridicial or physical person inviting you to Azerbaijan:

34. Azərbaycanda qalacağınız ünvan / Address of the place of your stay in Azerbaijan:

35. Səfərinizi kim maliyyələşdirir? / Who will pay for your visit?

36. Azərbaycanda işləmək fikriniz varmı? /Do you intend to be employed in Azerbaijan?

Bəli / Yes
Xeyr / No

37. Azərbaycanda təhsil almaq fikriniz varmı? / Do you intend to study in Azerbaijan?

Bəli / Yes
Xeyr / No

38. Pasportunuza qeyd olunan 16 yaşına çatmayan və sizinlə səfərdə olan şəxslər / Children under 16 years or persons included on your passport and who will travel with you to Azerbaijan:

Soyadı / Surname	Adı / Name	Doğulduğu tarix / Date of birth	Doğulduğu yer / Place of birth	Qohumluq əlaqəsi / Relationship

39. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Başa düşürəm ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər / I certify that I read, understood and correctly responded to all questions set forth in this application. I understand that any false or misinformation may result in the refusal of a visa to Azerbaijan

Tarix / Date

Ərizəçinin imzası / Signature of applicant

Yer / Place

XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY

Ərizənin qəbul edilmə tarixi:

Viza:

Verildi:

Etiraz edildi

Vizanın kateqoriyası:

Adi

Xidməti

Diplomatik

Verilmə tarixi:

Etibarlıdır (gün, ay, il):

Əlavə olaraq aşağıdakı sənədlər qəbul edilmişdir:

- qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) Azərbaycan Respublikasının dövlət dilində vəsatətinin əsli;
- vəsatət təqdim edən hüquqi şəxsin Nizamnaməsi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsi barədə şəhadətnamənin surəti, qəbul edən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotosəkil (3,5 X 4,5)
- biometrik identifikasiya tələblərinə uyğun əl-barmaq izləri;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil müəssisəsinə daxil olma faktını təsdiq edən sənəd;
- son məntəqəyə getmək üçün viza;
- sağlamlıq barədə tibbi arayış;
- ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə;
- tibbi sığorta;
- ölkəyə girmək və ölkədə qalmaq üçün lazım olan maliyyə vəsaitinin olmasını sübut edən sənədlər;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Qeyd:

Document à joindre
à toute commande

B O N D E C O M M A N D E V I S A

▼ Inscrire ci-dessous le ou les Pays de destination

Informations Voyageur

M. Mme Melle

Prénom

Nom

N° Passeport

Nationalité

Téléphone

Mail

Commentaires

Informations Facturation / Livraison

Société

Adresse

Code Postal

Ville

Contact

Téléphone

Mail

Code Imputation¹

► Délai : Normal Urgent Attention, si aucune case n'est cochée, le type de course par défaut est Normal

► Type de visa demandé : Tourisme Affaire

Date de Retour SOUHAITÉ du passeport²

Date de DÉPART du voyageur

Fin de Mission (Réservé Axiome Visa)

Réservé à Axiome Visa

Pays de destination	Dépôt	Retrait	Frais
Total			

▼ Règlement Chèque

Tarifs & options	Montant	Choix
Prestation		
Supplément Urgence		
Dispo Bureau		
Enlèvement Paris		
Livraison Paris		
Recommandé		
Chronopost		
Chronopost International		
Aéroport ^{9h / 18h}		
Aéroport Week end et hors bureau		
Total		

Date et signature :

J'accepte les conditions Générales de Vente
(dernière page du document)

CONDITIONS GÉNÉRALES DE VENTE

• 1 Service

AXIOME VISA (Groupe 4V services) réalise toutes les démarches, formalités administratives ou juridiques, prestation standard ou sur mesure, et met en œuvre tous les moyens pour satisfaire ses clients et leur faciliter l'obtention de leur Visa.

• 2 Responsabilité

Compte tenu de sa position intermédiaire entre ses clients et les organismes ou administrations, AXIOME VISA ne peut être tenue pour responsable du résultat des démarches entreprises, ni des conséquences d'éventuels incidents, retards, contretemps, pertes ou détériorations des documents confiés ou obtenus qui pourraient survenir à un moment quelconque et y compris lors de l'acheminement.

En aucun cas, la responsabilité de AXIOME VISA ne pourra être engagée.

En tout état de cause, la responsabilité de AXIOME VISA ne saurait excéder le montant de la prestation concernée.

• 3 Devis

Un devis peut être fourni à titre indicatif. Un devis précis peut être fait à l'examen direct des documents à traiter. Toutefois, les frais à engager auprès des organismes ne sont communiqués qu'à titre indicatif (voir paragraphe 5 concernant les frais).

• 4 Les Prix & Les Tarifs

Les prix des tarifs consulaires et des prestations, publics ou spécifiques, sont indicatifs et susceptibles de modifications.

Toutes prestations supplémentaires (téléphone, télécopie, expédition, enlèvement, livraison, conseil, secrétariat, etc) seront facturées en sus, suivant le tarif en vigueur.

• 5 Les Frais

Aucune avance des frais administratifs ou consulaires ne sera faite par AXIOME VISA.

Tous les moyens seront mis en œuvre pour exécuter la mission confiée dès réception d'un acompte de 50% sur les frais à engager.

AXIOME VISA n'est pas responsable des variations sans avis préalable de ces frais. Les avances de frais sous quelque forme que ce soit (acompte, dépôt, provision ou autre) ne peuvent en aucun cas faire l'objet d'une rémunération ou d'un escompte.

• 6 Commande

Compte tenu des délais d'intervention particulièrement courts qui sont souvent demandés, les ordres ou commandes, passés à AXIOME VISA, peuvent l'être tout aussi bien par téléphone que par mail, télécopie ou courrier. AXIOME VISA, à l'examen de la demande, se réserve le droit de refuser la commande. Toute commande, même orale, entraîne l'entière acceptation des présentes conditions générales de vente.

• 7 Le Délai

Tout délai ne peut être communiqué qu'à titre indicatif et ne peut s'entendre qu'à partir du moment où AXIOME VISA a réceptionné, de son client ou de son intermédiaire (Employeur, Correspondant-Dépositaire, Agence de voyages, Transporteur, Transitaire ou autre) tous les documents nécessaires à l'exécution de la mission confiée, y compris le règlement.

• 8 Clause Pénale

De convention expresse, le défaut de paiement de nos prestations et des éventuels frais à réception de factures entraînera l'exigibilité, à titre de dommages et intérêts et de clause pénale, d'une indemnité égale à 15% des sommes dues, avec un minimum de 20 euro, outre les intérêts légaux et les frais judiciaires et de recouvrements éventuels. Cette somme sera due même si l'obligation principale a été en partie exécutée.

• 9 Election de juridiction

En cas de litige entre AXIOME VISA et ses clients ou correspondants- dépositaires régionaux, le Tribunal de Commerce de Versailles sera seul compétent.